



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixci

(əvvəli ötən sayımızda)

**Sultan II Mustafanın
padşahlığı dövründə
Azov qalasının rus ordusu tə-
rəfindən işğali**

Qara dəniz sahilərini elə keçirmek isteyən Rusiya Müqəddəs İttifaqına qoşularaq Azov qalasına hücum etse de Arslan Gərayla Kafə bəylərbəyi Mustafa Paşanın ordusunun birge ruslara qarşı savaşması ilə ruslar geri çəkildi. Ancaq çox keçmədi I Pyotr Azov qalasını dənizdən və qurudan yenidən mühəsirəyə aldı. İlk hücumdan yetərinə zərər gören qala çox keçmədən ruslara təslim oldu (6 avqust 1696). Azov qalasının itirilmesi Osmanlı İmperatorluğunun orduunda böyük ruh düşkünlüyüne səbəb oldu. 1700-cü ildə ruslara imzalanan İstanbul sülh müqaviləsi ilə Azov qalası Rusiyaya təslim edildi.

II Mustafanın taxtdan endirilməsi

Sultan II Mustafa ikinci səfərine 1696-ci ilin aprelində çıxdı. Ulaş yaxınlığında 27 avqust tarixində Avstriya ordusunu məğlub etdi. Döyüşdə Avstriya ordusunun 2 böyük generalı həlak oldu. Ardından Temeşvara daxil olan Osmanlı ordusu qalanı gücləndirdi.

Fransayla müharibəni sonlandıran Avstriyadan gələn sülh təkliflərini, qazanılan 2 böyük qələbədən sonra qəbul etməyən Sultan II Mustafa üçüncü və sonuncu səfərinə 1697-ci ilin sentyabrında çıxdı. Avstriya səfəri uğursuz oldu. Osmanlı ordusu məğlub edildi və sədrəzəmələ birlikdə onlarla zabit şəhid düşdü. Minlərlə döyüş sursantı və sədəqət möhürü düşmən əlinə keçdi.

Bu məğlubiyyətin Sultan II Mustafa üzərində təsiri böyük oldu. Ancaq sultan müharibəni bir neçə cəbhədə davam etdirmək istəyirdi. Lehistan (Polşa), Venesiya və Rusiya cəbhələrində də vəziyyət Osmanlıların əleyhinə idi. İmzalanan Karlovitsa sülhü ilə 16 ildir davam edən müharibə başa çatdı. Osmanlı imperiyası Temeşvar istisna olmaqla, bütün Macaristan torpaqlarını itirdi. Moreya yarımadası Venesiya, Ukrayna və Podolye bölgəsi Lehistana buraxıldı.

22 avqust 1703-cü ildə II Mustafa ordusu və xalqı tərəfinən devrildi. Taxtdan endirilməsindən 5 ay sonra eziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbi ilə Ədirnədə 39 yaşında vəfat etdi (29 dekabr 1703).

III Ahmed. Səltənət illəri

XVIII əsrin əvvəllərindən etibarən Avropanı bürüyən vərəsət mühəribələri, xüsusilə de Reç Pospolitanın (Polşa) bölüşdürülməsi uğrunda gedən mühəribələrə qarışmaq istəməyən Sultan III Ahmed, şərqdə de Səfəvilərle

sülhü təmin etmişdi. Ancaq Çar Pyotrın məğlub etdiyi İsvəç kralı XII Karlıın sultandan xəbersiz olaraq sədrəzəm Çorlu Kürekən Ali Paşanın vasitəsiyle Osmanlıya siyasi mühacir olaraq alınması Rusyanın Osmanlı imperiyasına mühərabə elan etməsinə səbəb oldu. Çar

I Pyotr 1700-cü ildə imzalanan İstanbul sülhünü pozması və Krim xanı Dövlət Gərayın təşviq və təhrikli nəticəsində Sultan III Ahmed Rusiyaya mühərabə elan etdi. Beləliklə, 9 aprel 1711-ci il tarixində Osmanlı İmperatorluq

1713) iki tərəf arasında müvəqəti də olsa sülh təmin edildi.

Beləliklə, Rusyadan Azov və ətraf bölgelərini geri alan Osmanlı imperiyası, Karlovitsa sülhü ilə Venesiya tərk etdiyi Moreya yarımadasını da geri almağa ümidiyəndi və uyğun şərait gözləmeye başladı. 1714-cü ildə Sultan III Ahmed sədrəzəm Ali Paşanı Moreya yarımadası ile Aralıq dənizindəki digər adaları almaqla vəzifələndirdi və kapitan-ı dərya Xoca Mehmed Paşanı Osmanlı donanması ilə bölgəye yolladı. Osmanlı ordusu Moreya yarımadasındaki şəhərləri fəth etməyə başladı. Bəzi Os-

sədrəzəmliyi dövründə iqtisadi və sosial məsələlərə önem verdi. Yenilikciliğin siyasetinin ən önemli nümunəsi isə Çeləbi Mehmed Əfəndinin oğlu Mehmed Səid və İbrahim Mütəfərrikanın səyəri ilə 1727-ci ildə qurulan metbəədir. Fransız zabiti olan və Osmanlı hökumətinə sığınan de Rochefort bəzi hərbi reformalar aparmağa cəhd etse de, yeniçerilərin hədə-qorxusu ilə bu proses yarımqıq qaldı. Əsələn fransız olan bir digər reformist isə Davud ağa idi. Onun səyəri ilə Şahzadəbaşı səmtində ilk yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağı qurul-

sultanı və 103-cü İslam xəlifəsidir. Hakimiyyəti illəri 2 oktyabr 1730-13 dekabr 1754-cü ilərəldi.

Elmi və elm adamlarını sevən, onları qoruyan, haqqına hörmət edən mərhəmetli, şəfqətli bir padşah olub I Mahmud. Ədalətli hökmər kimi dövlətin demokratik bir yolla inkişafının tərəfdarı olmuşdur. Ən adı məsələlərdə belə vezirlərini başına toplayaraq onların fikirlərinə qulaq asar, məsləhətli, ağıllı fikirlərində istifadə edərmiş. Pislik gördüyü dövlət adamlarını özündən əvvəlkilər kimi edam etdirməzdidi, hətta onların yola gəlməsi

400 çadırla qurulan Dünya Dövləti - Osmanlı İmperatorluğu



Bu məğlubiyyətin Sultan II Mustafa üzərində təsiri böyük oldu. Ancaq sultan müharibəni bir neçə cəbhədə davam etdirmək istəyirdi. Lehistan (Polşa), Venesiya və Rusiya cəbhələrində də vəziyyət Osmanlıların əleyhinə idi. İmzalanan Karlovitsa sülhü ilə 16 ildir davam edən müharibə başa çatdı. Osmanlı imperiyası Temeşvar istisna olmaqla, bütün Macaristan torpaqlarını itirdi. Moreya yarımadası Venesiya, Ukrayna və Podolye bölgəsi Lehistana buraxıldı

ordusunun İstanbuldan ayrılması ilə Osmanlı-Rusiya müharibəsi başladı. Baltaçı Mehmed Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Krim xanının qüvvələri ilə birləşdikdən sonra, Prut çayı sahilində rusları məğlub etdi. Ancaq çariça I Yekaterina ilə öz çadırında eşq yaşayaraq Türk ordusunun mühəsirəsində qırılan acları çəkən rus ordusunun qalıqlarına toxunmayaraq I Pyotr əsir almadı. Ancaq rusların

23 iyul 1711-ci ildə bağlanan Prut sülhünə tabe olmaması, Baltaçı Mehmed Paşanın sədərətdən 20 noyabr 1711-ci ildə alınmasına və Sultan III Ahmedin yeni bir orduyla Ədirnəyə qədər irəliləməsinə səbəb oldu. Ancaq İngiltərə və Hollanda

səfirlərinin vasitəciliyi ilə bu səfər dayandırıldı. İsvəç kralı XII Karlıın Osmanlı imperiyasındaki siyasi fəaliyyəti vaxtaşırı olaraq Rusiya ilə münasibətləri təhlükəyə atsa da, Silahdar Ali Paşanın sədrəzəmliyi dövründə Ədirnədə bağlanmış müqaviləyle (24 iyun

manlı qalaları geri alınmış, hətta bir neçə Venesiya qalası da ələ keçirildi. Ancaq 1716-ci ildə başlayan Korfu səfəri Avstriya mədaxiləsi və Osmanlı ordusunun 2 cəbhəye ayrılmazı səbəbi ilə uğurlu olmadı. Sədrəzəm Ali Paşanın şəhid düşməsi Osmanlı ordusunun parçalanmasına və Sultan Ahmedin Korfu mühəsirəsini qaldırmamasına səbəb oldu.

1724-cü ildə şərqdə Osmanlı ordusu Gəncə, Naxçıvan, Xoy, İrəvan, Mərənd, Səlmas, Kırmanşah, Nəhəvənd və Həmədəni ələ keçirdi. Bu məğlubiyyətin ardından Qızılbaş Dövləti şahı II Təhmasib İstanbul sülhünün şərtlərini qəbul etməyə məcbur oldu.

III Ahmed 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsidir. Məşhur Lale dövrünün sultanıdır. Hakimiyyəti illəri 23 avqust 1730-1 oktyabr 1730-cu illərdə. Lale dövrü bir sıra yenilikləri ilə yadda qaldı. Sultan III Ahmed 27 illik səltənətində, xüsusilə də kürəkəni Nevşəherli İbrahim Paşanın

muş, İstanbul boğazının təhlükəsizliyi məqsədi ilə Qız galası nafanı yerləşdirilmişdir. Bu əsənda donanma tərsənələri yenidən qurulmuş, ilk dəfə 3 anbarlı gəmilərin inşasına başlanılmışdır. Seyid Vehbi və Mehmed Həzinin əsərlərində təsvir olunan dövrün toy əyləncələrində istifadə edilmiş və içərisində 5-6 nəfərin yerləşdiyi timsah şəkilli sualtı gəmilər bu dövrə texnoloji yeniliklərin də olduğunu sübut edir.

Sədrəzəm İbrahim Paşa, III Ahmed üçün eyş-işrəlli və əyləncəli mərasimlər təşkil etmiş, bu mənada bütün bu şənliliklərin simvolu lalə olmuşdur. Bu dövrə lalənin 839 sortu yetişdirilmiş, lalə soğanlarının qiyməti bahalaşlığı üçün 1722-ci ilin oktyabrında bu qiymətləri tənzimləyən bir dövlət fərmanı qəbul edilmişdir.

**I Mahmud
(2 avqust 1696-13 dekabr 1754)**

I Mahmud 24-cü Osmanlı

Üçün imkanlar yaradardı. Düşüñürdü ki, səhv etmişlər peşmənciliq çəkər, yenidən yaxşı yola düşərlər, hakimiyyəti dövründə ancaq bir edama hökm vermİŞdi. Vəzifələri rüşvət və paylaşılan, müxtəlif rəzalətlər etdiyinə görə edam olunmuş bu adam Ağası Bəşir adlı bir şəxsmi.

Sultan I Mahmud məğrur, əzəmetli və diqqəti çəkəcək qədər soyuqqanlıymış. Pis xəbərlər eşidən təlaşlanmaz, hay-küy salmazmış. Hər məsələyə olumlu və olumsuz tərəfləri ilə baxarmış, nəticədə isə dəqiq qərarını verəmiş.

Ədəbiyyatın və şərin vurğunuymuş. Gözellərə və gözəlliye qarşı həssas imiş. Həmçinin şahmat oyununa da maraqlı varmış. Daş üzərində işləməyi də xoşlayırmış.

On çox sevdiyi yer Beşikdaş olmuşdur. Ayli gecələrdə Boğaz içinde gəzməkdən ləzzət alırmış. Bütün bunlarla bərabər içinde kədərli bir arzusu varmış: coquq. Övladsızlıq onun bütün zövqlərini daima qaranlıqlaşdırılmışdır. Səltənətinin son günlərində: -İki şeydən kam almadım: biri övlad, biri də aylı gecədir"- demisi.

Əliaçig olduğu üçün xeyr işlərə və kasıblara yardım etməyi sevərmiş. Mərcan yanğını zamanı yüzlər dükəni öz pulu ilə yenidən tikdirək əsnaf və tacirlərin özünə gelməsi üçün imkan yaratmışdır.

Həmçinin ustاد şair və bəstəkar olmuşdur. Aşağıdakı məşhur dördlük onundur:

**Varalı kuyi dilaraya könül
bu deyərək,
Qorxalım güllərini qönçeyi
xoşu deyərək.
Sərbəti mali xəyalı bizi öldür-
dü mədet,
Gedəlim kuyinə yarın bir
içim su deyərək.**

Bu günüməzə qədər gelib çıxmış çox qüvvətli mahniları da var.

1-2 oktyabr 1730-cu ildə taxta çıxmış, 13 dekabr 1754-cü ildə vefat etmişdir. 58 il 4 ay 12 gün yaşamışdır. 24 il 12 gün padşahlıq etmişdir.

(ardı var)